

Salbi Ağamehdli qızı Abasova
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

SEREBRAL İFLİCLİ UŞAQLARDA SENSOR FUNKSIYALARIN POZULMASI

Сальби Агамехди гызы Абасова
преподаватель Азербайджанского
Государственного Педагогического Университета



НАРУШЕНИЕ СЕНСОРНЫХ ФУНКЦИЙ У ДЕТЕЙ С ЦЕРЕБРАЛЬНЫМ ПАРАЛИЧОМ

Salbi Agamehdli Abasova
teacher at Azerbaijan State Pedagogical University

BREACH OF SENSORY FUNCTIONS IN CHILDREN WITH CEREBRAL PARALISM

Xülasə. Serebral ifili uşaqlarda idrak proseslərinin pozulmasının patogenezi çox mürəkkəbdir. Belə xəstələrdə hərəkəti-kinestetik funksional sistemnin patologiyası ilə birgə qavratışın inkişafında sensor, intellektual və nitq pozulmalar da böyük rol oynayır. Sensor qavratışa görə, eşitmə, taktıl, və kinestetik qavratış (hərəkəti-qavratış) daxildir. Sensor qavratış uşaqın idrak fəaliyyətinin yaranması, ali psixi funksiyalarının formalaması üçün böyük mənənə kasb edir.

Açar sözlər: *idrak prosesleri, taktıl hissəyyat, hərəkəti pozulmalar, motor funksiyalar, eşitmə qavratışı, görəmə qavratışı, hərəkəti sfera*

Резюме. Патогенез когнитивных процессов у детей с церебральным параличом очень сложен. Сенсорные, интеллектуальные и речевые нарушения играют важную роль в развитии восприятия наряду с патологией церебральной функциональной системы. Сенсорное восприятие включает зрение, слух, тактильное и кинестетическое восприятие (восприятие движений). Сенсорное восприятие имеет большое значение для познавательной деятельности ребенка, формирования высших психических функций.

Ключевые слова: познавательная сфера, тактильные чувства, двигательные нарушения, моторные функции, слуховое восприятие, зрительное восприятие, двигательная сфера

Summary. The pathogenesis of cognitive processes in children with cerebral palsy is very complex. Sensory, intellectual and speech disorders play an important role in the development of perception along with the pathology of the cerebral functional system. Sensory perception includes sight, hearing, tactile and kinesthetic perception (motion perception). Sensory perception is of great importance for the child's cognitive activity, the formation of higher mental functions.

Key words: Cognitive sphere, tactile feelings, motor disorders, motor functions, auditory perception, visual perception, motor sphere

Serebral ifili uşaqlarda idrak proseslərinin pozulmasının patogenezi çox mürəkkəbdir. Belə xəstələrdə hərəkəti-kinestetik funksional sistemnin patologiyası ilə birgə qavratışın inkişafında sensor, intellektual və nitq pozulmalar da böyük rol oynayır. Sensor qavratışa görə, eşitmə, taktıl, və kinestetik qavratış (hərəkəti-qavratış) daxildir. Sensor qavratış uşaqın idrak fəaliyyətinin yaranması, ali psixi funksiyalarının formalaması üçün böyük mənənə kasb edir.

Üslü-li uşaqlarda məkan tasavvürlerinin təhlili və sintezi, bədən xəminin pozulmasında, gəndürklərinin sözlə tasvirini verməkdə çətinliklər müşahidə edilir.

Xüsusi təşkil edilmiş təlim olmadıqda sərebral ifili uşaqların aşyaların ölçülərini, forma

Serebral ifili uşaqlarda sensor funksiyaların pozulması

və ayrı-ayrı alamatlarını qarvaya bilmirlər. Serebral ifili məktəbçəqədər yaşı uşaqların iyibilmə və görəmə qavratışlarının xüsusiyyətlərinin müqayisəli tədqiqi göstərir ki, serebral ifili uşaqlarda qavratışın və figuraların oks olunmasının pozulmasının əsasında beynin integrativ funksiyasının çatışmazlığı durur. Hərəkəti qüsürən ağırlıq dərsəcə belə uşaqlarda sensor-perspektif faaliyyətin inkişaflılığı üçün müdəyyənəcidi amil sayılır.

Serebral ifili bir çox uşaqlarda taktıl hissəyyat pozulması ola bilər. Barmaqlarının ucları ilə əşyaya toxunduqda onlarda hissəyyat daşıq və aydın olmur. Bu zaman yaranan hissələri sanki aşyanı qalan əlcəklə əldə saxlayıblar kimi hissələrlə müqayisə etmək olar. Taktıl qavratışın çatışmazlığı yazı bacarıqlarının maniimsənilməsində çətinlik yaradır. Bunun üçün taktıl hissəyyatı maşq etdirmək üçün xüsusi oyun məşğələləri vacibdir.

USİ zamanı hərəkəti pozulmaların xüsusiyyətlərinə təkəcə bu və ya digər hərəkətlərin yeniyetirilməyinin imkansızlığı deyil, həm də bu hərəkətlərin zəif hiss olunması da addır. Bunu əlaqədardır uşaqda hərəkət haqqında shh və təsəvvürler yaranır.

Öz hərəkətlərinin zəif hiss olunması və əşyalarla faaliyyətin çətinliyi faal toxummanın çatışmazlığı sobəbindindir, o cümlədən aşyaları toxumna ilə tanımaq (stereoegnoza). Bu, aşyayı faaliyyətin yanarmasına mane olur; serebral ifili uşaqın inkişafına mənfi təsir edir.

USİ zamanı motor funksiyaların zəifləməsi və ya inkişaflılığı üzündən eşitmə analizatorunun faaliyyəti pozulur. Hiperkineziya tərəfindən, o cümlədən aşyaları toxumna ilə tanımaq (stereoegnoza). Bu, aşyayı faaliyyətin yanarmasına mane olur; serebral ifili uşaqın inkişafına mənfi təsir edir.

Yüksek tezlikli səsler (t, k, s, p, e, f, ş) eşitməyən uşaq onların tələffütündən əziyyət çəkir və nitqdə ya bəsərləri itirir, ya da digərləri ilə avaz edir. Sonradan belə uşaqlarda oxu və yazılı təlimində çətinliklər yaranır.

Bir sıra uşaqlar üçün fonematik eşitmənin çatışmazlığı karakteridir: onlar səslənməsinə görə oxşar olan səsərləri və səs birləşmələrini forqlondurmırlar.

Məsələn, onlar eşitmə ilə təz-saz, don-ton kimi sözləri eyni tipli qavrayırlar. Bazi hallarda eşitmən zəifləməsi olmadıqda da eşitmə qavratışının və eşitmə yaddaşının çatışmazlığı ola bilər. Eşitmə qavratışının hər cür pozulması nitqin longımosuna, daha ağ həllarda isə nitqin inkişaflılığını artırır.

USİ zamanı eşitmən pozulmasını üzə çıxmaq çox vacibdir. Bu işdə valideyinlərin böyük köməyi ola bilər. Eşitmə pozulması hətta zəif olsa belə, erkən diagnostika uşaqda psixi inkişaf longımosunun qarşısını almağa kömək edər.

Bəzi uşaqlarda səs səslərinə yüksək həssaslıq müşahidə olunur. Onlar qəfil səsdən diksinir, amma səsərlərin differensial qavratışı yekinləşdirilir.

Xüsusi pedagoji yollarla uşaqın qəfil səs qiciqlarının qarşılıqlılaşdırılması zamanı onun qorxusunu yavaş-yavaş aradan qaldırmaq olar.

Körpənin duygularının inkişafına diqqət yetirək vacibdir, çünki daşıq və inca hissyyat onun hərəkətlərinin inkişafı ilə sıx bağlıdır.

Uşaqın dünyaya gəlməsi anına artıq onun gözlərinin uyğunluq, əlaqəsiz hərəkətləri, həyatının üçün həftəsinin sonuna isə sağlam körpənin hər iki gözünün əlaqəli hərəkəti, hər hansıa bir aşya üzərində daşıq fiksasiya müşahidə olunur. 30-32 gün ərzində uşaq gözlərinin öndən hərəkət edən aşyanın ardınca işləyə bilir. Artıq hayatının ikinci aylınmə sonuna körpə müxtəlif istiqamətlərdə hərəkət edən aşyaları izləyə bilir. Hərəkətdə olan parlaq və rəngli aşyalarla rəngsiz aşyalarla nisbatan uşaqların diqqətinə daha çox cəlb edir.

Serebral ifili uşaqların görəmə qavratışının inkişafı hərəkətin möhdudluğunu, görəmə fiksasiyasının pozulması, görəmə sahəsinin daralması, görəmə itiliyinən zəifləməsi və səs bəsbəndən olur. Buna görə da gözü ilə aşyanı axtarıb tapmaq, nəzərdən keçirmək və yerdəyişməsini izləmək onun üçün çətindir.

Uşun müdəddəti və məcəbur yataq rejimi, gözlərin hərəkətiyinən pozulması belə uşaqların görəmə sahələrinin möhdudlaşdırır. Əşyavi qavratışının inkişaflılığı xəsta uşaqlarda aşyanı faaliyyətin səviyyəsindən bilavasitə asılıdır. Məlumdur ki, aşyalarla faaliyyət ümumi motorikanın təkmilləşməsi ilə formalıdır. Uşaq başını saxlamağa başlayanda və davamlı olaraq oturduqda aşyalarla fəal manipulyasiya etməyə başlıyır.

Serebral ifiliçli uşaqların təxminən 10 % -da ağır görme pozulmaları (zaifgörmə və korluq) qeyd olunur. Serebral ifiliçli uşaqlarda (təxminən 20-30 % hallarda) çapqözlük, gözlərdə ikişəmə, gözlərin hərəkətlərində olasılıqlı, yuxarı göz qapağının enması (ptoz), göz almalarının qeyri iradi hərəkətləri (nistagm) müşahidə olunur. Görme analizatorunun bu cür xüsusiyətləri ətraf almanın hadisələrinin və aşqaların təhrif olunmuş qavranılmasına sabab olur.

Bəzi uşaqlar daxili çapqözlük lüzündən təraf sahələri nozara almayaq məhdud görme sahəsinən istifadə etmək vərdişi qazanır. Məsələn, sol gözün motor aparatının böyük zadələnməsi zamanı sağa sahədən tərəfdən görme sahəsinə nazara almamış vərdişi yaranı bilar. Kublar və ya çöplərlər figurlar düzəldərkən, o, tərəfdəki hissələri nazara almır, vərəqin ancaq sağ tərəfində şəkil çəkir və ya yazı yazar, şəkillərə baxarkən ancaq sağ tərəfdəki təsvirləri görür. Oxu zamanı da həmin pozulmalar müşahidə olunur. Bəzi uşaqlarla mətbət-qədər yaşda göz almalarının hərəkətinin inkişafı və əşyaların bütövlükə qarınlanması üzrə xüsusi maşqələr keçirilməlidir.

Əşyavi-praktik və idrak fəaliyyətinin formalşılması üçün ol və gələn birgə hərəkətlərinin böyük mahiyyəti var. Əvvəlcə sağlam uşaq öz görme sahəsində olını hərəkət etdirərək ona diqqət vermir. Sonra olını izləyir, daha sonra isə ol hərəkətlərin idarə edərək istiqamətləndirməyi başlayır.

Serebral ifiliçli uşaqlarda hərəki səfərinin və gözlərin azələ aparatının zadələnməsi nəticəsində, xüsusiilə də bədənin, atrafların, başın yuxarıda təsvir edilmiş diqqətin olmayan quruluşu da təzahür edir, o, və gözün əlaqlı hərəkətləri yətərincə inkişaf etmir. Bu vəziyyətdə uşaqlar öz hərəkətlərini gözləri ilə izləyə bilmir ki, bu da manipulyativ fəaliyyətin inkişafına, şəkil çəkməyə, nə isə düzəltməyə mane olur, sonralar isə təhsil bacarıqlarının (yazı, oxu) və idrak fəaliyyətinin formalşmasını longidir.

Oxu təliminin ilk mərhələlərində uşaq barmaq hərəkətlərini gözləri ilə izləyə bildikdə hərf, heca, sözlərin ardıcılığını təyin edərək göstərə bildikdə görme-motor koordinasiyası çox vacibdir. Oxu texnikası və axiciliyi bu ssas üzərində formalşır. Bəla şagirdlər dəftərdən və ya oxu zamanı işi sətri saxlaya bilmir, çünki bir saatlarından digərində sürüşərək nöticədə oxuduqları-

nın mənasını anlamır və öz yazdıqlarını izləyə bilmirlər.

Görme-motor koordinasiyasının formalşaması nəinki yazı və oxu zamanı, hamçinin özünəxidmət, ömək və digər təhsil bacarıqlarının mənimmsizləşməsi zamanı təzahür edə bilsə. Məsələn, ömək dərslərində bəla şagirdlərə materialı düzgün yerləşdirmək, bölgüsünü apartmaq çox çətin olur. Onlar üçün isə çətin olanı ayrı-ayrı hissələr üzərində islamakdır.

Bəsəbdən özünəxidmət vərdişlərinin formalşmasına sababi longidir. Öz əllərinin fəaliyyətini gözlər ilə izləyə bilməmək, ol və gözlərin hərəkəti koordinasiyası etmək imkanının olmaması fiziki tərbiyə dərslərində iridi hərəkət aktının yətərincə təşkil olunmaması ilə nəticələnir. Uşaqlarda məqsədi saxlaya bilmir, topu atıb-tuta bilmir, digər idman oyunlarının bacarıqlarını mənimmsəmək çətinlik çəkirlər.

Baxış fiksasiyası pozulmuş, əsynin yaxşı izleyə bilməyən, görme sahəsinin məhdudluğunu olan uşaqlarda diqqət pozulması və təpsirinqlər üzərində diqqəti mərkəzləşdirmək, eləcə də məkan təsəvvürlerinin pozulması müşahidə oluna bilir.

Xüsusiilə də uşaqlar öz bədənlərinin və yoldaşlarının bədənlərinin sağ və sol tərəflərini müüyanlaşdırmaqdə çətinlik çəkirlər. Məkan anlayışlarının "sağ" və "sol"-un formalşması üçün biliklər bədən sxeminin mənimmsizləşməsində inkişaf edir.

Serebral ifiliçli uşaqlarda bədən sxeminin pozulması müşahidə olunur. Bu, xüsusiilə sol tərəfən atalarının zadələnməsi ilə ifadə olunur. Uşaq çətinliklə bədəninin hissələrini yadda saxlayaraq qavrayır, istiqamətləri müüyan etmək də uzun müddət qarışdır. Məktəbdə ilə təhsil pilləslərində, bir qayda olaraq, usaqın "yuxarı", "aşağı", "sağdan", "soldan", "axradan" kimi məməni təsəvvürləri mənimmsəmədiyi üzə çıxır.

Onlar müxtəlif şəkillərin, kublarnın, ayrı-ayrı hissələrindən bütöv, tam düzəltməyə çətinlik çəkirlər. Bəzilərindən yazı və şəkil çəkmə zamanı gülgüz təzahür müshahidə olunur. Uşaqlar məkan qavrayışında və hərf, rəqəm yazılarını b-d, e-o, n-m hərəkətin yazılışını çəşdirir, şəkil çəkməkdə, plastiliq figurlar düzəltməkdə, konstruktör işləməkdə böyük çətinliklə üzəşirlər.

Məkan analizi və sintezizin formalşaması uşaqların özünəxidmət vərdişlərini, eləcə

də oxu, yazı və fiziki tərbiyə dərslərində mənimmsəmə zamanı təzahür edir. Bəzi uşaqlar sağ və sol tərəfin differensiasiyasında, hissələrdən təmizləndirməsində çətinlik çəkirlər. Onlar dəftərlərdə xəstliyi izləmə, sohiflərini sağ və sol tərəfini fərqləndirmir, dəftərin və ya albomun mütəxtəlif yerlərindən yaza bilmər, sohiflərin ortasında oxumağa başlaya bilərlər.

Məkan analizi və sintezizin formalşaması görme-motor koordinasiyasının inkişafsızlığı ilə birləşdikdə göstərilmiş çətinliklərin dərəcəsi də artur. Belə hallarda uşaqlar bir çox özünəxidmət bacarığı və düzəltmə və s. vərdişlərini: ayaqqabı bağın başlamaq, düymələri açıb-bağlamaq, yatağı toplamaq və s. lang mənimmsizləşir. Onlar üzərində müddət sağ və sol soyğun ayaqqabısını fərqləndirməyi bacarmır, köynək geyinməkən sağ və solollarını, önlük geyinməkən sağ, yuxarı istiqamətləri təyin edə bilmirlər.

Cox zaman oləməyi dərslərində ayrı-ayrı hissələrdən təmiz, bütöv bir figur (göbələk, ağac, evik və s.) yapışdırmaq, konstruktordan figura düzəltmək,) quraşdırmaqdə çətinlik çəkirlər. Yuxarı siniflərdə bəzən çətinliklər cülləngərlək, tikiş və dülərgilik işlərindən təzahür edir.

Məkan təsəvvürlerinin pozulması, eləcə də fiziki tərbiyə dərslərində bəzən xatır üzrə dayanırmak, sağa döñ, sola döñ, fırlan komandalarını yerinə yətərək, istiqaməti dayışdırıcı bəzək dənədən digərinə keçərkən təzahür edir.

Ədbətiyyat:

1. Детский церебральный паралич: лечение в школьном возрасте / Под ред. И.В. Добрякова, Т.Г. Щедриной. Санкт-Петербург: Издательский дом СПбМАПО, 2008.

2. Ермоленко Н.А., Скворцов И.А., Неретина А.Ф. Клиничко-психологический анализ развития двигательных, перцептивных, интеллектуальных и речевых функций у детей с церебральными параличами // Журнал неврологии и психиатрии, 2000, № 3

3. Ипполитова М.В. Коррекционно-воспитательная работа с детьми дошкольного возраста, страдающими церебральными параличами // В сборнике: Очерки по патологии речи и голоса / Под ред. С.С. Липицкого. М., 1967., Вып. 3.

4. Л.М. Шипицына, И.И. Мамайчук. Детский церебральный паралич. Санкт-Петербург: Дидактика плюс, 2001.

E-mail: s-asadzade@mail.ru

Rəyilər : ped. ü. fəls. dok.N.T. Hüseynova
ped. ü. fəls. dok. M. Məlikov

Redaksiyaya daxil olub: 05.12.2018.